



**Qismət Yunusoğlu,  
Bakı Dövlət  
Universitetinin müəllimi**

Yer adlarının yaranması Tarixi zəruret olduğu kimi, onda mistik-İlahi hökmün ruhu da yaşayır, Tarixe qovuşan Zamanı özündə eks etdirir, Tarixi unudulmaqdandır qoruyub hifz edir.

Yaradanın İlahi hökməri sırasında yaranana xüsusi Ad verilməsi-İrfani-Fəlsəfi məhiyyət daşımaqla yanaşı, həm də milli-mədəni, ictimai-mənəvigəyərlərə malik obyektiv bir prosesdir, müxtəlif məqsədləri özündə ehtiva etsə də, üç əsas prinsipdən ibarətdir:

- tarixiliyin ifadəsi;
- coğrafi məzmun eyniliyi;

**Milli-etnik Türk qovmünün dünyasında sayı 200 milyon nəfərə qədərdir, Avropa, Asiya və Amerika qitələri ərazisində dəha geniş sərhəd hüdudlarında minilliklər boyunca yaşamaqla, müxtəlif, müstəqil siyasi-dövlət idarəetmə sistemində, federativ dövlət qurumu strukturuna, milli-mədəni muxtarıyyət və rayon/ərazi statusuna yiyələnməklə, hakimiyət quruluşuna malik olmaqla qədim və ənənəvi Türk dövlətçiliyi gələnəklərini yaşatmaqdadır.**

Türk dünyası ölkələri və coğrafi yayılma məkanları, Türkəlli qovmünün kökənlə yurd-ocaqlarının tanınması baxımından etnogenetik yer adlarının elmi-nəzəri əsaslarına diqqət yetirilməsi xüsusilə vacibdir. Ümumiyyətlə, yer adları/toponimlər milli-tarixi, etno-mənəvi mənsubiyyət ifadəsi olduğundan, siyasi-ictimai dəyər daşıdığı üçün düşmən qüvvələrinin yürütdüyü işğalçılıq siyasetində hədəf nişançı kimi də nəzərə alınır. Tarixən işğalçılıq siyaseti yürədən dövlətlər yerli toponimlərin dəyişdirilməsinə (müstəqil və ya müstəqim haldə) daha çox diqqət yetirilmişlər.

Bu baxımdan Rusiya Federasiyasında, Şərqi Avropa ölkələrində, "Ermənistən" Respublikasındag XVII-XX əsrlərdə əski Türkəlli coğrafi məkan ünvaları qəsdən dəyişdirilmiş, etno-milli, mədəni-mənəvi irs zənginliyinə zərbə vurulmuş, Türk-Müsəlman izinin silinməsi, yox edilməsi naminə leksikofonetik assimlyasiya həyata keçirilmişdir.

Yer adları xəritələrin əsas məzmun, tərkib hissəsini ifadə etdiyindən və beynəlxalq dövlətlərlərə tənzimlənmə zəruriyyəti ictimai-siyasi, elmi-nəzəri... dəyər kəsb etdiyindən Birleşmiş Millətlər Təşkilatında Coğrafi adlar üzrə xüsusi ekspertlər qrupu fəaliyyət göstərir, dövri olaraq Beynəlxalq Kartografcılar Assosiasiyyası/Toponimika üzrə Beynəlxalq Coğrafiyaçılar İttifaqı məruzələrə hesabatlarla çıxış edir.

Təsadüfi deyil ki, bir sıra dövlətlər silah/təzyiq vasitəsi kimi toponimlərə/ünvanlara qarşı "şiddət" göstərməye (etnomillili, kökenli yer adlarının dəyişdirilməsinə, saxtalaşdırılmasına, uydurma ünvanların yaradılmasına), qondarma adalarla "xəritə" tərtibinə geniş yer verir, bu istiqamətdə bütün imkanlardan istifadə edirlər.

Belə ki, artıq XX əsrən etibarən Türk-Müsəlman mənşəli toponimlərin dəyişdirilməsi və xəritələşdirilməsi, həmin nəşrlərlə təbliğat prosesinin gücləndirilməsi, xüsusilə, Türk dünyası ölkələrinə qarşı intensiv şəkildə həyata keçirilməkdədir...

# Türk dünyasının coğrafi toponimləri



-filoloji məna dəyəri;

Yer adlarının tarixilik principine uyğunluğunda Avrasiya materiki hüdudlarında Ümum-Türk coğrafiyası səciyyəvi cəhətləri ile fərqlənir. Böyük Quru Parçasının dörd tərəfinə "Böyük köç"ün (10-12 min illik tarixə malik) bir istiqaməti də müasir Bering bərzəxindən keçməklə Amerika qitəsinə yayan protoTürk qəbilələrin (aleltular, haydalar, qaraayaqlılar, apaqlılar, mandanilər, sarsılırlar, komancılar...) indi ümumilikdə "hindular" adlanır) məskunlaşma yerləri də əski Türkəlli etno-demografik tərkibə və etno-milli toponimlərə malikdir..

**ABŞ-in Miçigan statidakı Universitetin Tibbi hesablama və biologiya Kollecinin profesoru Noy Rezenberq, onun tədqiqatçı həmmüəllifi Matias Yakobson, Illinois ştatı Universitetinin molekulyar antropolog-genetiklər Ripan Malxay və Jennifer Raff çoxillik ekspedisiya tədqiqatlarının ümumiləşdirilmiş nəticələrinə əsasən müəyən etmişlər ki, yakutların, nenlərin, Sibir və Altay diyarının kökənlə qəbile-tayfa birliliklə ilə Amerika qitəsinin yerli xalqlarının etnogenetik eyniliyi təkzibədilməz nəticələrlə sübutlanır.**

Daha sonra, Şimali Britaniya Kolumbiya Muzeyinin tarixçiləri Syuzan Marsden, Karl Gustav Yung və Cozeb Con Kempbel qıtənin "hindu" tayfa-

larının şifahi nitq mədəniyyətinin təşəkkülü tarixini və etno-irs zənginliyini tədqiq etməklə, belə qənaətə gəlmişlər ki, bu tarix en azı 5000 ilə bərabərdir, yerli mifoloji irlərin məzmuunu Asiya qitəsinin Altay ailəsi nə mənsub xalqların dini-sakral və mistik-fəlsəfi təlimləri ilə eynidir, üzvi bağlılıq təşkil edir.

Rusiyalı jurnalistlər A.Petrovun və V.Qrammin "Hindular sibirlə olmuşlar" başlıqlı məqaləsində (qazeta.ru internet portalının 28 noyabr 2007-ci il tarixli dərcində) yuxarıda qeyd edilən mülahizələrə istinad edilərək oxşar elmi-nəzəri və publisistik təhlillər verilmişdir.

Mərkəzi Asiya və Altay dağlıq sistemi "Böyük köç"ün mərkəzi olmaqla Avrasiya materikinin bütün hissələrində tarixən təşəkkül tapmış eyni ailə-dil İtifaqına mənsub/məxsus qəbile-tayfa birlilikləri ilə assimlyasiyası çətinlik yaratmadıqdan əski və erkən sivilizasiya mərkəzlərinin yaranmasına səbəb olmuşdur. Bu amil uzun müddətli və arasıksılməz tarixiliklə müşayət edildiyindən təqribən 6-8 min illik dövrü əhatə edir. Təsadüfi deyil ki, Ön Asiya və Aralıq dənizi hövzəsinin protoTürk etnotayfaları dil, irq, düşüncə, təkamül və qan birliyindən yararlandığından geniş meqaərazilər üzrə eyni Ailə-Dil qurumlarına daxil olmuşlar...

xən təşəkkül tapmış eyni ailə-dil İtifaqına mənsub/məxsus qəbile-tayfa birliliklərə ilə assimlyasiyası çətinlik yaratmadıqdan əski və erkən sivilizasiya mərkəzlərinin yaranmasına səbəb olmuşdur.

Bu amil uzun müddətli və arasıksılməz tarixiliklə müşayət edildiyindən təqribən 6-8 min illik dövrü əhatə edir. Təsadüfi deyil ki, Ön Asiya və Aralıq dənizi hövzəsinin protoTürk etnotayfaları dil, irq, düşüncə, təkamül və qan birliyindən yararlandığından geniş meqaərazilər üzrə eyni Ailə-Dil qurumlarına daxil olmuşlar...

Coğrafi adların yaranmasında tarixi amilin (antropoloji və arxeoloji tədqiqatlar nəticəsində) nəzərə alınması sübut edir ki, Avrasiya materiki və Amerika qitəsinin etnodemografik təşəkküllünün ümumu bağlılığının azı 10 min ilə qə-

dər (Üst Daş dövrü) yaşı vardır, Türkəlli xalqların "Böyük köç"ü də həmin tarixə uyğun gəlir. Bu baxımdan Türk dəniz-yası coğrafiyası toponimlərinin tarixi təhlili ancaq yaş'il göstəricisi ilə məhdudlaşdırır, həm də həmin dövrün tarixi təbədülətinin mənzərəsini özündə ehtiva edir (Meksika dağlıq yaylasında Mayya mədəniyyəti, And dağlarında Asteklərin/QuzTürklerin şəhər mədəniyyəti, Mərkəzi Asiyada Turan mədəniyyəti, Ön Asiyada Anatolu-Oğuz və Kür-Araz mədəniyyəti...).

**Türkəlli xalqların tarixi birliyi coğrafi məkan üzrə təşəkkül taplığından əksər toponimlərin yaranması tarixi və coğrafi məzmun kəsb etmişdir.**

**Yer adlarının sistemli təhlilində orotoponimlərin (Qobu/**

göstərir ki, ilk dini təşəkkül ocaqlarından biri də Mərkəzi Asiya, Sibir və Uzaq Şərq hövzəsində yaranmışdır (Sak/Saxa diyarında Allah-Yun çayı və yaşıyış məntəqəsi, Mərkəzi Asiyada Hun Tanrı/Xan Tenqri dağı, Tanrı/Tenqri qızı Ayya Allahu (Mərkəzi Amerikada Mayyalıların Allahu)). Sak/Saxa diyarında Amqa çayı hövzəsində Üst-Maya yaşıyış məntəqəsinin və Maya çayıının e.ə.600-cü illərdə inidiki Mərkəzi Amerikada ilk bəşər sivilizasiyasının yaradıcıları olmuş çox dillidialect strukturuna malik (Sibir və Uzaq Şərq əski Türkəlli qəbile-tayfa birliliklərində olduğu kimi) Mayyalıların kök etdikləri doğma yurduları olduğuna şübhə doğurmur.

Türk dünyası toponimlərinin tədqiqində əsas diqqət yeti-

rilişi elmi-nəzəri istiqamətləri aşağıdakı kimi quplaşdırmaq olar:

- toponimlərin yaranmasının nəzəri əsaslarının işlənilməsi;
- toponimlərin yaranmasında xalq yaradıcılığının rolü;
- morphogenetik və leksik baxımdan toponimlərin müqayisəli qiymətləndirilməsi;
- filoloji dəyişikliyə uğrayan yer adlarının dəqiqləşdirilməsi;
- tətbiqi toponimikanın nəzəri-metodoloji əsaslarının işlənilməsi;
- yabançı dil/özgə leksik-şivə təsirinə məruz qalmış, lakin etnogenetik yaddaşı saxlayan yer adlarının izahı;

Türk Dövlətləri Birliyinin-/Ölkələrinin qarşılıqlı əlaqlarının inkişaf etdirilməsi, Türk dünyası coğrafiyasının zəngin-

**Qobi səhərəsi, Aral/Ural dağları, Üst-Yurd platosu, Ulu Tanrı/Uluatau dağı..., hidronimlərin (Bey göl/Baykal, Xatun/Katun çayı...), antronimlərin (Hungari dövləti, Sincan-Uygur respublikası, Uygur/Hun diyarı (Finlandiya), Türkən/Turan düzü, Ulu Hun/Kunlun dağı...) coğrafi məzmunu uyğunluğu Türkəlli xalqlarda daha geniş yayılmış, materikin bütün hissələrini əhatə etmişdir.**

Bir sıra xalqlar öz adlarını da (Göy Türkler, Ağ/Beyaz Türkler, Sarı Uygurlar, Qaraçaylılar, Yaqtular, Bicənəklər-Peçeneqlər, Qarapapaqlılar-Qaraqlapqlar...) bu məzmuna uyğun olaraq qəbul etmişlər.

Dünya coğrafiyasında Türkəlli xalqların toponimlərinin səciyyəvi dəyəri odur ki, ilk dini-fəlsəfi və mistik ruhu özündə yaşadan yer adlarının sayı xeyli dərəcə də çoxdur, bu onu

lesdirilməsi, yer adlarına əsasən etnomillili Türk xalqlarının milli-inzibati coğrafi sərhədlərinin dəqiqləşdirilməsi və tarixi dövrlərə uyğun məskunlaşma arealında baş verən dəyişikliklərin müəyyən edilməsi...gələcəkdə tarixi, coğrafi və filoloji dəyərləri özündə eks etdirən toponimlərə uyğun kartoqrafik vasitələrin/xəritələrin nəşri üçün əsas ola bilər.

**P.S. "XX əsrda Qəribi Azərbaycanda mövcud 2350 coğrafi yer adlarının 2000-i Türk-Müsəlman mənşəli olmuşdur" bu məlumat Z.Korkodyanın 1932-ci ildə nəşr edilən "Sovet Ermənistənin əhalisi" kitabında verilib. 1967-1968-ci illər ərzində bu bölgədə 50 kəndin adı "erməni" ləşdirilib. 1980-ci illərin sonlarında isə yalnız 152 yaşıyış məntəqəsi, kökənlə morfogenetik-Türk-Müsəlman mənşəyinə mənşub olmuşdur.**